

**Azerbaycan Respublikası Elm ve Təhsil Nazirliyi
Lenkeran Dövlət Universiteti**

"Təsdiq edirəm"
Tədrisin təşkili və təlim texnologiyaları üzrə
prorektor: Azər dos. Z.İ. Məmmədov
"14" 02 2025-ci il.

Fənn səllabusu

Ixtisas :050704 "Baytarlıq təbabəti"

Fakülte: "Baytarlıq"

Kafedra: "Baytarlıq və zoomühəndislik elmləri"

I. Fənn haqqında məlumat

Fənnin adı: "S/F: Diyar Paratiziologiyası" (Azerbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lenkeran Dövlət Universitetinin Elmi Şurasının 05.04.2023 – cü il tarixli 06 sayılı qərarı ilə nəşr hüququ (qrif) verilmişdir.

Kodu: İPFS-B09

Tədris ili : IV(2024/2025)

Semestr: VIII

Tədris yükü: Cəmi: 180 saat. Auditoriyadan kənar 120 saat: Auditoriya saatı 60 saat. (30 mühazirə; 30 saat laboratoriya)

Tədris forması : Əyani

Tədris dili : Azərbaycan dili

AKTS üzrə kredit: 6

Auditoriya N: 409

Saat : II gün- 2-ci saat (müh.); IV gün - 2-ci saat lab.

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Bilalov Rəhim Məmiş oğlu. Bayt.e.ü.f.d., dosent
Məsləhət günləri və saatı:

Kafedranın ünvanı : Lenkeran ş., Fizuki küç., 170-a

E-mail ünvanı : rahim19511951@mail.ru

III. Təvsiyyə olunan dərslik, ders və vəsaiti metodik vəsaitlər:

1. A.Q.Məmmədov, Y.H.Hacıyev, H.M.Şirinov, Ə.Ə.Ağayev "Baytarlıq parazitologiyası" Azərnəşr, Gəncə, 1986.

2. E.Qocayev Parazitologiya və invazion xəstəlikləri. B, 1986.

3. R.M.Bilalov "Parazitologiya və invazion xəstəlikləri" LDU Lenkeran 2021

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədənbaşqa fənlərin tədrisi vacibdeyil.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə yanaşı başqa fənlərin tədris olunmasına ehtiyac yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Parazitologiya və invazion xəstəliklər fənni baytarlığın mühüm bölməsi olub burada parazital xəstəliklərin müxtəlif qrupları (helmintozlar, protozoylar və araxnu-entomozlar), hər bir xəstəliyin töredicisi, onun inkişafı, xəstəliyin yayılması, əlamətləri, diaqnozu, müalicə və profilaktikasını öyrədir. Parazitologiya və invazion xəstəliklər fənni – klinik dizqnoztiqa, yoluxucu xəstəliklər, anatomiya, fiziologiya, biokimya və digər yoluxmayan daxili xəstəliklər fənləri ilə sax əlaqəlidir.

Parazitologiya və invazion xəstəliklər fənni parazitar xəstəliklərdən, onlara qarşı mübarizə tədbirlərindən, elmin və qabaqcıl təcrübənin naliyyətlərindən hərəkəfli bəhs edilir. Parazitizm hadisəsi müxtəlif növlərdən olan iki orqanizm arasında elə münasibət formasıdır ki, onlardan biri yəni (parazit) digərindən qida mənbəyi və yaşayış mühiti kimi istifadə edir. Beləliklə parazitlər bir tərəfdən heyvan orqanizmini zəiflədərək, onların

yoluxucu xəstəliklərə qarşı müqavimətini azaldır, digər tərəfdən isə dəridə əmələ gətirdikləri zədəli yerlərdə mikroorganizmlərin çoxalmaları və xəstəlik töretmələri üçün şərait yaradırlar. Bəzən isə özləri mikroorganizmləri, xüsusən patogen mikrob və bakteriyaları mexaniki olaraq yayırlar. Parazitar xəstəliklərin eksəriyyəti Azərbaycan şəraitində etraflı öyrənilmişdir. Heyvanların daxili parazitoloji xəstəliklərinə qarşı işlənib hazırlanmış dəyərli elmi təkliflər təsərrüfatlarda geniş tətbiq edilir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024- cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır aiddir: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görəvə 30 bal kollokviumların nəticələrinə görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024- cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dır. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır.

-10 bal - tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir
-9 bal - tələbə keçilmiş material tam başa düşür, cavabı dəqikdir və mövzunun mətnini tam aça bilir.

-8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

-7 bal - tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir

-6 bal - tələbənin cavabı əsasən düzgündür.

-5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

-4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;

-3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;

-1-2 bal - tələbənin mövzudan qismən xəbəri var.

-0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Öks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

91- 100 bal - əla (A)

81- 90 bal- çox yaxçı (B)

71- 80 bal-kafi (C)

61- 70 bal-lafi (D)

51-60 bal -qənaətbəxş (E)

51-baldan aşağı-qeyri-kafi (F)

IX.Davraniş qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X.Təqvim mövzu planı: Mühazire-30 saat, laboratoriya-30 saat. Cəmi 60- saat.

№	Mühazirə mövzularının məzmunu	Saat	Tarix
		Mühazirə	
1	2	3	4
1.	Mövzu 1: Parazitologiya və parazitizm haqqında ümumi məlumat Plan: <ol style="list-style-type: none"> Fənnin qısa məzmunu, məqsədi, inkişaf tarixi Ümumi parazitologiya, parazitizmin mahiyyəti 	2	

	<p>3. Müxtəlif orqanizmlərin qarşılıqlı əlaqə tipləri 4. Parazitozların epizootologiyası, ekoloji diyar parazitologiyası</p> <p>Mənbə: [Mühazirə materialları, 1,2]</p>		
2.	<p>Mövzu 2: Y.N.Pavlovski və K.I.Skryabinin təlimləri.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Y.N.Pavlovski transmissiv xəstəliklər və təbii ocaqlar təlimi. 2. K.I.Skryabinin devastasiya təlimi. 3. Invazion xəstəliklərlə mübarizə tədbirləri <p>Mənbə: [Mühazirə materialları, 1,2]</p>	2	
3.	<p>Mövzu 3: Ümumi Helmintologiyası</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Helmintozların diaqnostikası və epizootologiyası 2. Imaginal və preimaginal dehelmintizasiya 3. Ümumi qabaqlayıcı mübarizə tədbirləri <p>Mənbə: [Mühazirə materialları, 1,2]</p>	2	
4	<p>Mövzu 4: Xüsusi Helmintologiya</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Trematodlar və tremotodozlar 2. Trematodların morfolojiyası, biologiyası və sistematikası 3. Fassiolyoz xəstəliyi 4. Dikroselioz xəstəliyi <p>Mənbə: [Mühazirə materialları, 1,2]</p>	2	
5	<p>Mövzu 5: Xüsusi Helmintologiya</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Sestodlar və sestodozlar 2. Larval sestodozlar 3. Sistiserkoz(Finnoz) 4. Senuro, exinokokkoz <p>Mənbə: [Mühazirə materialları, 1,2]</p>	2	
6	<p>Mövzu 6: Imaginal sestodozlar</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Moniezioz 2. Avitellinoz və tizanieziroz 3. Difillobotrioz 4. Rayetinoz <p>Mənbə: [Mühazirə materialları, 1,2]</p>	2	
7	<p>Mövzu 7: Nematodlar və nematodozlar</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Oksiurata yarımdəstəsinə mənsub xəstəliklər 2. Atların oksiurozu 3. Quşların Heterakidozu <p>Mənbə: [Mühazirə materialları, 1,2]</p>	2	
8.	<p>Mövzu 8: Nematodlar və nematodozlar</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Askaridata yarımdəstəsinə mənsub xəstəliklər 2. Buzovların neoaskaridozu 3. Donuzların askaridozu 	2	

	<p>4. Ötyeyen heyvanların toksokarozu və toksoaskaridozu 5. Quşların askaridiozu</p> <p>Mənbə: [Mühazire materialları, 1,2]</p>		
9.	<p>Mövzu 9: Nematodlar və nematodozlar</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Strongilyata yarımdəstəsinə mənsub xəstəliklər 2. Həzm sistemi strongilyatozları 3. Trixostrongilyoz, və ostertaqioz 4. Nematodiroz, xabertioz, Bunastomoz 5. Ezofaqostomoz, Marşallaqioz və Hemonxoz <p>Mənbə: [Mühazire materialları, 1,2]</p>	2	
10.	<p>Mövzu 10: Tənəffüs sisteminin Strongilyatozları</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Dikiokaulyoz 2. Metostrongilyoz 3. Sinqomoz 	2	
11.	<p>Mövzu 11: Baytarlıq protozoologiyası</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Babezioz 2. Piroplazmoz 3. Franselioz 	2	
12.	<p>Mövzu 12: Baytarlıq protozoologiyası</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Teylerioz 2. Anaplastoz 3. Qanparazitar xəstəliklərə qarşı mübarizə tədbirləri 	2	
13.	<p>Mövzu 13: İbtidailərin tördidləri xəstəliklər.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Dovşanların eymeriozu (koksidiozu) 2. Quşların (koksidiozu) eymeriozu 3. İBH-koksidiozu (eymeriozu) 	2	
14.	<p>Mövzu 14: Buğumayaqlıların tördidiyi xəstəliklər(Akarologiya və Entomologiya)</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Qoturluq gənələri Psoroptoz (dərisəthi qoturluq) 2. Akroz (qaşınan qoturluq), Xorioptoz (dəriyeyən qoturluq) 3. İribuynuzlu heyvanların hipodermatozu 4. Qansoran həşəratlara qarşı mübarizə tədbirləri 	2	
15.	<p>Mövzu 15: Balıqların və arıların invazion xəstəlikləri</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Balıqların opistorxozu 2. Balıqların eymeryozu və ixtiofitiriozu 3. Arıların varratozu və güvələri 	2	
	Cəmi:	30 saat	

Laboratoriya – praktiki məşğelələr.

No	Keçirilən laboratoriya işlərinin mövzuları.	Laborat.	Tarix
1	2	3	4
1	Mövzu1: Müxtəlif orqanizmlərin qarşılıqlı əlaqə tipləri	2	
2	Mövzu2: Y.N.Pavlovski transmissiv xəstəliklər və təbii ocaqlar təlimi.	2	
3	Mövzu3: Helmintologiya haqqında anlayış. Helmintlərin sistematikasının əsasları. Trematodların ümumi xarakteristikası və quruluş sxemi	2	
4	Mövzu 4: Fassiola və paramfistomaların inkişaf sxemi.	2	
5	Mövzu 5: Dikroseliya, opistorx və protoqonimlərin biomorfoloji xüsusiyyətlərinin araşdırılması	2	
6	Mövzu 6: Sistiserkozlar. Qaramalın və donuzların sistiserkozu	2	
7	Mövzu 7: Exinokokkoz, alvekokkoz və senirozun törədicisinin inkişaf sxemi	2	
8	Mövzu 8: İmandinal sestodozlar. Gövşəyənlərin monieziozu, abitellinozu və tizaniozu	2	
9.	Mövzu 9: Askaridatozlar. Donuzların askaridozu, qaramalın neoaskaridozu, quşların askaridozu	2	
10.	Mövzu 10: Tənəffüs yollarının strongilyatozları. Dikiokaulyoz, protostrongilatozlar, mulleriyoz, sistokaulyoz.	2	
11.	Mövzu 11: Strongilyata yarımdəstəsinə mənsub xəstəlik törədicilərinin inkişaf sxemi	2	
12.	Mövzu 12: Qanparazitar xəstəlilərin törədicilərinin inkişaf sxemi	2	
13.	Mövzu 13: İbtidailərin törədicilərinin (koksidiyalar və priplazmidlər) biomorfoloji xüsusiyyətləri	2	
14.	Mövzu 14: Buğumayaqlıların (Akarologiya və Entomologiya) törətdiyi xəstəliklər və onların biomorfoloji xüsusiyyətləri	2	
15.	Mövzu 15: İribuynuzlu heyvanların hipodermatozunun törədicisinin inkişaf sxemi (biologiyası)	2	
Cəmi: 30 s.			

XI. Fənn üzrə tələblər, tapşırıqlar:

- Parazitologiya və invazion xəstəliklər fənni baytarlığın mühüm bölməsi kimi helmintozlar, protozoollar və araxnoentomozlar;
- hər bir xəstəliyin törədicisini onun inkişafının xəstəliyin yayılmasını klinik əlamətlərini, dizqnozu, müalicə və profilaktikasını dərindən tələbə bilməlidir.

XII. Fənn üzrə təlimin nəticələri: Helmintologiya haqqında anlayış. Helmintlərin sistematikasının əsasları. Trematoodların ümumi xarakteristikası və quruluş sxem bliklərinə yiylənmək

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. I – ci Kollokvium sualları:

1. Fənnin qısa məzmunu,məqsədi ,inkışaf tarixi
2. Ümumi parazitologiya,parazitizmin mahiyyəti
3. Müxtəlif orqanizmlərin qarşılıqlı əlaqə tipləri
4. Parazitozların epizootologiyası,ekoloji diyar parazitologiyası
5. Y.N.Pavlovskinin transmissiv xəstəliklər və təbii ocaqlar təlimi.
6. K.I.Skryabinin devastasiya təlimi.
7. İnvazion xəstəliklərlə mübarizə tədbirləri
8. Helmintozların diaqnostikası və epizootologiyası
9. İmaginal və preimaginal dehelmintizasiya
10. Ümumi qabaqlayıcı mübarizə tədbirləri
11. Trematodlar və tremotodozlar
12. Trematodların morfolojiyası,biologiyası və sistematikası
13. Fassiolyoz xəstəliyi
14. Dikroselioz xəstəliyi
15. Sestodlar və sestodozlar

II – ci Kollokvium sualları:

1. Larval sestodozlar
2. Sistiserkoz(Finnoz)
3. Senuro,exinokokkoz
4. Moniezioz
5. Avitellinoz və tizaniezioz
6. Difillobotrioz
7. Rayetinoz
8. Oksiurata yarımdəstəsinə mənsub xəstəliklər
9. Atların oksiurozu
10. Quşların heterakidozu
11. Askaridata yarımdəstəsinə mənsub xəstəliklər
12. Buzovların neoaskaridozu
13. Ətyeyən heyvanlarının toksokarozu və toksoaskaridozu
14. Quşların askaridiozu
15. Strongilyata yarımdəstəsinə mənsub xəstəliklər

XV:İmtahan sualları:

1. Fənnin qısa məzmunu,məqsədi ,inkışaf tarixi
2. Ümumi parazitologiya,parazitizmin mahiyyəti
3. Müxtəlif orqanizmlərin qarşılıqlı əlaqə tipləri
4. Parazitozların epizootologiyası,ekoloji diyar parazitologiyası
5. Y.N.Pavlovskinin transmissiv xəstəliklər və təbii ocaqlar təlimi.
6. K.I.Skryabinin devastasiya təlimi.
7. İnvazion xəstəliklərlə mübarizə tədbirləri
8. Helmintozların diaqnostikası və epizootologiyası
9. İmaginal və preimaginal dehelmintizasiya
10. Ümumi qabaqlayıcı mübarizə tədbirləri

11. Trematodlar və tremotodozlar
12. Trematodların morfolojiyası, biologiyası və sistematikası
13. Fassiolyoz xəstəliyi
14. Dikroselioz xəstəliyi
15. Sestodlar və sestodozlar
16. Larval sestodozlar
17. Sistiserkoz(Finnoz)
18. Senuro,exinokokkoz
19. Moniezioz
20. Avitellinoz və tizaniezioz
21. Difillobotrioz
22. Rayetinoz
23. Oksiurata yarımdəstəsinə mənsub xəstəliklər
24. Atların oksiurozu
25. Quşların heterakidozu
26. Askaridata yarımdəstəsinə mənsub xəstəliklər
27. Buzovların neoaskaridozu
28. Ətyeyən heyvanlarının toksokarozu və toksoaskaridozu
29. Quşların askaridiozu
30. Strongilyata yarımdəstəsinə mənsub xəstəliklər
31. Trixostrongilyoz,və ostertaqioz
32. Nematodioz,xabertioz,Bunastomoz
33. Ezofaqostomoz,marşallaqioz və hemonxoz
34. Dikiokaulyoz
35. Metostrongilyoz
36. Sinqomoz
37. Babezioz
38. Piroplazmoz
39. Franselioz
40. Teylerioz
41. Anaplazmoz
42. Qanparazitar xəstəliklərə qarşı mübarizə
43. Dovşanların eymeriozu(koksidiozu)
44. Quşların (koksidiozu)eymeriozu
45. İBH-koksidiozu (eymeriozu)
46. Qoturluq gənələri psoroptoz (dərisethi qoturluq)
47. Akaroz (qaşınan qoturluq), xorioptoz (dəriyeyən qoturluq)
48. İribuynuzlu heyvanların hipodermatozu
49. Balıqların eymeryozu və ixtiofitriozu
50. Arıların varratozu və güvələri

"S/F: Diyar Paratiziologiyası" fənninin sillabusu 050704 "Baytarlıq" ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus "Baytarlıq və zoomühəndislik elmləri" kafedrasında müzakirə edilərək (14 fevral 2025-ci il 12 sayılı protokol) təsdiq olunmuşdur.

Fənn müəllimi:  dos. R.Bilalov

Kafedra müdürü:  dos. R.Bilalov